

## 5505.02 – Arxeologiya

### Fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə qəbul imtahanının sualları

1. İ.İ.Meşşaninov və onun Azərbaycan arxeologiyasında yeri
2. Karnir-Blur qazıntıları və onların nəticələri
3. Yaloylutəpə mədəniyyəti və onun səciyyəsi
4. Çox abidəsi və onun öyrənilmə tarixi
5. Xocalı nekropolu
6. Talış-Muğan mədəniyyəti və onun xüsusiyyətləri
7. Mezolit dövrünün mikrolit alətləri
8. Rus-sovet arxeoloqu B.A.Kuftin və Kür-Araz mədəniyyəti
9. Müasir Ermənistan və Gürcüstan ərazilərində erkən əkinçilik abidələri
10. Mingəçevirdə küp qəbirlər
11. Mil arxeoloji ekspedisiyası və onun tədqiqat obyektləri
12. Arxeologiyada dövrü təsnifat
13. Arxeologiyada mədəni təbəqə anlayışı
14. Azərbaycanda ilk arxeoloji komitələr
15. Dəmir dövrü və onun səciyyəsi
16. "Arxeoloji mədəniyyət" anlayışı
17. Azərbaycanda ilk arxeoloji axtarışlar və onların nəticələri
18. Anau qazıntıları və onların nəticələri
19. Davud bəy Şərifov və onun Azərbaycan arxeologiyasının təşəkkülündə rolu
20. Qızıl-Vəng arxeoloji kompleksi və onun öyrənilmə tarixi
21. Paleolit dövrü və onun səciyyəsi
22. A.A.Bakıxanov və Azərbaycan arxeologiyasında onun yeri
23. Novqorod qazıntıları
24. Kür-Araz mədəniyyəti və onun yayılma ərazisi
25. Mohenco-Daro qazıntıları
26. Azərbaycanda erkən əkinçilik mədəniyyətləri
27. Tunc dövrü və onun səciyyəsi
28. İ.M.Cəfərzadə və onun Azərbaycan arxeologiyasının inkişafında rolu
29. Skif abidələri və onların öyrənilmə tarixi
30. Dəfn abidələri və onların növləri
31. Arxeologiya və etnoqrafiya elmlərinin qarşılıqlı əlaqəsi
32. Meqalit abidələr və onların növləri
33. V Arxeoloji qurultay, onun tarixi əhəmiyyəti
34. Azərbaycanda qədim daş dövrü problemi
35. Koban mədəniyyəti və onun xüsusiyyətləri
36. Azərbaycanda mezolit dövrü abidələri
37. Tutanxamon sərdabəsi və onun öyrənilmə tarixi
38. Arxeologiya və Antropologiya elmlərinin qarşılıqlı vəhdəti
39. Neolit dövrü və onun səciyyəsi
40. Ceytun mədəniyyəti
41. Arxeologiya elmi onun əsas vəzifəsi və istiqamətləri
42. Daş dövrü və onun tarixi mərhələləri
43. Mingəçevir qazıntıları
44. Svayn tikintiləri
45. Troya qazıntıları və onların nəticələri
46. Arxeoloji abidələr və onların növləri
47. Qobustan təsvirləri
48. Mezolit dövrü və onun əsas xüsusiyyətləri
49. Arxeologiyanın tarixi kökləri

50. Ur qazıntıları
51. Neolit inqilabı və onun mahiyyəti
52. Çoxtəbəqəli Kültəpə abidəsi və onun səciyyəsi
53. Arxeologiya və geologiya elmlərinin vəhdəti
54. Ə.K.Ələkbərov və onun Azərbaycan arxeologiyasının təşəkkülündə rolu
55. Pompey qazıntıları
56. Azərbaycanda Daş dövrünün öyrənilmə tarixi
57. Kurqan abidələri və onların yayılma arealı
58. Dəclə-Fərat vadisinin erkən əkinçilik mədəniyyətləri
59. S.M.Qazıyev və qəbələ qazıntıları
60. Boğazköy qazıntıları və onların elmi əhəmiyyəti
61. Azərbaycanda paleometal dövrünün arxeoloji mədəniyyətləri
62. "Çoxtəbəqəli" abidə anlayışı
63. Trialeti kurqanları və onların öyrənilmə tarixi
64. Maykop mədəniyyəti və Şərq
65. Cənubi Azərbaycanda Göytəpə abidəsi
66. Artur Evans və Krit-miken mədəniyyəti
67. Tripolye mədəniyyəti və onun yayılma arealı
68. B.B.Piotrovski və onun Qafqaz arxeologiyasında yeri
69. Şomutəpə mədəniyyəti və onun xüsusiyyətləri
70. Mesopotamiyanın arxeoloji tədqiqi
71. Urmiya hövzəsinin erkən əkinçilik kompleksləri
72. L.Vulli və onun Şərq arxeologiyasında yeri
73. Şahtaxtı kompleksi və onun öyrənilmə tarixi
74. Azərbaycanda neft və qaz kəmərlərinin çəkilişi ilə bağlı qazıntılar və onların nəticələri
75. ABŞ-in arxeoloji mərkəzləri
76. H.Şliman və onun Egey dənizi hövzəsində qazıntıları
77. Qobustanda Latin yazısı və onun elmi əhəmiyyəti
78. Çoxtəbəqəli Qaraköpəktəpə abidəsi və onun öyrənilmə tarixi
79. Gəmiqaya rəsmləri və onların öyrənilmə tarixi və dövrü təsnifatı
80. Mingəçevir qazıntılarında Qafqaz Albaniyasına aid maddi mədəniyyət kompleksləri
81. Antropoloji tapıntılar və onların elmi əhəmiyyəti
82. Pazırık kurqanları
83. Azıxantrop və onun elmi dəyəri
84. R.Dayson proqramı və onun mahiyyəti
85. Qalştat və Latən mədəniyyətləri
86. Oğlanqala abidəsi və Azərbaycanda ilkin şəhər mədəniyyəti
87. Olviya qazıntıları
88. Şabran şəhərinin arxeoloji tədqiqi
89. Jak de Morqanın Taliş bölgəsində qazıntıları
90. Babadərviş abidəsi və onun öyrənilmə tarixi
91. Abşeronun qayaüstü rəsmləri
92. L.Morqanın dövrü təsnifatı və onun mahiyyəti
93. E.Resler və onun qazıntıları
94. Arxeologiyada nisbi və mütləq xronologiya
95. Dolmenlər, onların yayılma arealı və öyrənilmə tarixi
96. Kəlbəcərin qayaüstü rəsmləri
97. Şimali Qara dəniz bölgələrində yunan şəhərləri və onların öyrənilmə tarixi
98. Azərbaycanda katakomba qəbir abidələri və onların öyrənilmə tarixi
99. Mingəçevir qazıntılarının dövrü çərçivəsi
100. Üzərliktepe abidəsi və orta tunc dövrü mədəniyyəti